

**NURAĞA NURALI OĞLU ABASOV – 105**

**MƏNALI ÖMRÜN İŞİĞINDA**

Ömür qısa da ola bilər, uzun da. Lakin bu, bir həqiqətdir ki, həyat heç kimə əbədi verilmir. Geniş yayılmış bir kəlam var: "İstəmədən doğuluruq, təccübə yaşayırıq, həsrətlə ölüruk".

Həmin sözlərdə dörin həqiqət var. Günlərin birində dünyaya göz açırıq. Valideynlərimizi özümüz seçmirik. Dünyanın əşrəfi olan insanlardan ikisi – kişi və qadın bizə həyat verir.

Təccübə ona görə yaşayıraq ki, həyat, dünya bizim üçün sırlı aləmdir. Ona bələd olmağa ha çalışırıq, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olur. Daim mübarizədə, fəaliyyətdəyik. Oxuyuruq, işləyirik, axtarıraq, ziddiyətlərlə üzləşirik. Bəzi insanların bir-birinə niyə qənim kəsildiyini heç cür anlaya bilmirik. Əgər bu dünyada müvəqqəti qonağıqsı, yaxşını qoyub pisdən, xeyirxahlığı unudub bədxahlıqdan, sadəliyi üstün tutmayıb lovgalıqdan, xudbinlikdən, sülhü seçməyib hərbdən yapışmağın mənası varmı?

Həsrət içərisində ona görə ölüruk ki, dünyadan, yaşayışdan doymaq, doğmalardan ayrılmak, övladları qoyub getmək olmur.

Lakin bu da bir həqiqətdir ki, ona verilmiş ömür payının az, yaxud çoxluğundan asılı olmayıaraq, həyatda öz yerini tapan, ailə və cəmiyyət qarşısında öz məsuliyyətini anlayan, heç kimin xatırlatmasını gözləmədən öz insanlıq, valideynlik, vəzifə borcunu yerinə yetirən, bu dünyadan köçərkən də rahat nəfəs alaraq: "Mən Allah-taalanın, ulu peygəmbərimizin buyurduğu, insanların tələb etdiyi kimi yaşadım. Əlvida, həyat, əlvida, doğmalarım, əzizlərim. Əlvida dünya».

Nurağa müəllim barədə düşünəndə ilk növbədə onun nurlu cəhrəsi, ağıllı gözləri yadına düşür. Ömrünün son günlərində arıqlamış, gözləri çuxura düşmüşdü. Lakin o gözlərdəki nur, yaşamaq eşiqi azalmamışdı. Nurağa müəllim qəlbindəki on gözəl hissələri əməllərində yaşıdan insan idi!

Bütün övladlar kimi, mən də atam haqqında istər danişanda, istərsə də yazanda kövrəlməyə bilmirəm, qəhər məni boğur.

Təhsilo, elma məni həvəsləndirən hamidən çox o olub. 7 övladının (altı oğul, bir qız) beşi onun yolunu seçib - müəllim peşəsinə yiyələnib.

Əli Bayramlı (hazırda Şirvan) şəhərində maarif işığını yandıranlardan, məktəb quruculuğunun fəallarından biri olub.

Bu il Nurağa Abasovun anadan olmasının 105 illiyidir. Bu böyük sənaye şəhərinin adlı-sənli, nüfuzlu, qabaqcıl və təcrübəli müəllimini həmin əlamətdər günlərdə anmamaq ədalətsizlik olardı.

Atamın yubileyi ilə əlaqədar yazı hazırlamağı alim dostlarından hər hansı birindən xahiş edə bilərdim. Lakin həm onun pedaqoji fəaliyyətinə və həyatına az-çox bələd olan bir şəxs kimi, həm də atamdan dərs aldığım (o, əli Bayramlı şəhər 2 sayılı məktəbdə mənə dərs demişdi) üçün bu vəzifəni öz üzərimə götürməyi qərara aldım.

Nurağa Nuralı oğlu Abasov 1911-ci ildə Navahi kəndində (hazırda Hacıqabul rayonuna baxır) kəndli ailəsində dünyaya göz açmışdı. Atası Nuralı kişi sada, zəhmətkeş, halal əməyi hər şeydən uca tutan bir şəxs idi. Özü təhsil görməsə də, övladlarının savadlanması istərdi.

Nurağa atasının arzularını həyata keçirmək üçün gecə-gündüz kitabı əlindən yera qoymazdı. Əzbərləməklə arası yox idi. Təcrübədən keçmiş və anلامışdı ki, hər hansı mətni can-dördü əzberləyib yadda saxlamağın ömrü qısa olur. Odur ki, oxuduqlarını qavramağa, dərk etməyə çalışırı. Buna da möhkəm yəqinlik hasil etmişdi ki, şüurlu öyrənilənlər uzun müddət hafizədə qalır.

İllər sezilmədən gəlib keçdi. Nurağa Abasov Salyanda pedaqoji texnikumu (1937) və ikiillik Müəllimlər Institutunun tarix fakültəsini bitirdi.

Əli Bayramlı rayonunda yaşamağa və müxtəlif kəndlərində (Muğangəncəli, Gündəcühür, Axtaçı və s.) müəllimlik etməyə başladı.



Mircəfər Bağırovun qılıncının dahi da, qabağı da kəsən illərdə Əli Bayramlı rayon partiya komitəsi tabeligat və təşviqat şöbəsinin müdürü vəzifəsində çalışdı (1941-1948) Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsinin (1956) bitirdi.

Müxtəlif illərdə Əli Bayramlı Xalq Maarif şöbəsinin inspektoru (1948-1959), Güdəcühür (1950-1959), Axtaçı kənd məktəblərinin, Əli Bayramlı şəhər 3 nömrəli məktəbin (1962-1971) direktoru oldu, şəhər 1, 2, 14 nömrəli məktəblərində tarix fənnini tədris etdi.

Qeyd etdiyim kimi, mən Əli Bayramlı şəhər N. Nərimanov adına 2 sayılı məktəbdə oxuyarkən atam mənən dərs demişdi.

Etiraf edim ki, o, yaxşı dərs aparır, şagirdlərdə fənnə maraq oyatmayı bacarırdı. O zamanlar təkər mən yox, sınıf yoldaşlarım da həvəslə Nurağa müəllimin dediklərini dinlər, ayrı-ayrı mövzuları öyrənməyə çalışardıq. N. Abbasovun bir adəti vardı: materialı şagirdlərə mənimsətmədən digər mövzuya keçməzdə.

İndi o illəri xatırlayı, onun keçdiyi dərsləri, mənimlə evdəki səhbətlərini yada salır və bu gündü aglımla onları təhlil süzgəcindən keçirir və görürəm ki, Nurağa müəllim hazırlıda ümumtəhsil məktəbi, təhsil sistemi üçün önəmlı sayılan məsələlərin bəzilərinə hələ o vaxtlar – ötən əsrin 60-ci illərində diqqət yetirirmiş. Ateizm tərbiyəsinin tügən etdiyi illərdə dərsdə islam dəyərlərini, Həzərəti Məhəmməd peyğəmbərin hədislərini yada salırdı. Onda ərəb dilində yazılmış, vərəqləri saralmış, neçə on illiklərdən qalma «Quran» kitabı vardı, mən Xarici Dillər İstututunun ingilis-Azərbaycan dilləri fakültəsinin və istitutun nəzdindəki xarici dilləri öyrənən ikiyllik kursun ərəb dili şöbəsini bitirəndən sonra həmin mütəqəddəs kitabı mənən verib: "Ulu Peyğəmbərimizin yadigarıdır. Oxu, anlayıb, əməl etməyə çalış", - dedi. "Qurani-Kərim" in həmin nüsxəsi artıq 30 ilə yaxındır ki, məndədir. Həyat yolumun nurlu müşayiətçisi, kitab rəsimin on qiymətli incilərindən sayılır.

Nurağa müəllim tarixdən keçilən mövzuları yerli diyarşunaslıq materialları ilə əlaqələndirməyi, tədris ekskursiyalarına yer ayırmayı xoşlayardı. Doğma diyara dair şagirdlər tərəfindən toplanmış materiallardan dərslərdə geniş istifadə olundurdu.

İş tərəbəsində mühüm əhəmiyyət verdiyi məsələlərdən biri də fənlərarası və fonda xaxılı əlaqə idi. Bəzi tarix müəllimlərindən fərqli olaraq, dərsliklərdə yazılışları olduğu kimi məktəbilərə çatdırımdı, tədris materiallara, mövzulara yaradıcı yanaşmayı sevər və mən deyərdim ki, bəzən hətta riskə gedərdi. Mən və mənim yaşlılarım hələ ötən əsrin 60-ci illərində dərsdə Nurağa müəllimlən ilk dəfə eşimmişdik ki, tarix kitablarında bu qədər təriflənən, bir hökmədar və şəxsiyyət kimi göylərə qaldırılan I Pyotr türklərə münasibətdə məkrli siyaset yürütmüş, türk torpaqlarına göz dikmişdi. I Pyotrun "Rusiya o zaman dünyəvi dövlət ola bilər ki, Konstantinopol onun paytaxtı olsun" sözlərini də biza Nurağa müəllim çatdırımışdı. "Konstantinopol" deyiləndə İstanbul nəzərdə tutulurdu.

Həmin hələ o vaxtdan I Pyotrun şəxsiyyətinə inamsızlıq yaranmışdı. Həmin zamanlar türkləri tərifləmək casarət tələb edirdi. SSRİ sosialist ölkəsi, Türkiyə kapitalist dövləti və həm də NATO-nun üzvü idi. SSRİ-də kapitalizmə nifşət formalasdırıldı. Nurağa müəllim cəhiyatla bizim türklərlə bağlılığımızı yada salır, azərbaycanlı adının biza sonradan verildiyini bildirirdi.

Həmin illəri xatırlayanda onun necə risk etdiyini görür və bunu yüksək qiymətləndirirəm. "Pantürkizm", "panislamizm" adı altında 30-cu illərdə və sonralar na qədər ziyanlılarımız məhşəraya qəkilmis, sürgünlər, gedər-golməzə göndərilmişdi.

Nurağa Abbasov rus-türk mühəribələrindən danişarkən da tam çılpalığı ilə olmasa da nitqində, münasibətində türklərə rəğbətini ifadə edərdi.

Tarix kursu üzrə müvafiq mövzuları ədəbiyyat fənnindəki materiallarla əlaqələndirirdi. Bizim bu gün də ağız dolusu təriflədiyimiz Vilyam Şekspirin "Otello" faciəsini yada salır, burada türklərin təhqirə məruz qaldığına işarə edərdi. Göstərirdi ki, Kipr adasında türklərin möglubiyəti əsərdə şadýanalıqla qarşılanır. Diqqəti aşağıdakı sətirlərə yönəldərdi.

«İndi qorq oldu yaqın türkər...»

«Çatdı horbin sonu, azığın ləpələr  
Türklərə yaxşıca toy tutmuşdur»

“Düşmənin qüvvəsi məhv olduğuna  
Türk donanması tələf olduğuna

Göre şənlik edəcək, əylənəcək,  
Hər kəsin haqqı bu gün əylənmək!»

Bələ misralara tez-tez "Otello" faciəsində rast gəlindiyini deyər və bunu da əlavə edərdi ki, çox təsəssüf ki, tamaşaşa baxanda türklərə münasibətə fikir vermirk, diqqətimizi Otello-Dezdemona-Yaqo-Kassio münasibətlərinə yönəldirik!

Ötən əsrin təxminən 90-ci illərinə qədər Azərbaycan Demokratik Respublikası, onun liderləri barədə danişmaq qeyri-mümkin idi. Bələ işiqli tarixi zaman-zaman bizi unutdurmuşdular. Hətta tarix müəllimlərinin özlərinin bələ, həmin dövr barədə məlumatları az idi.

Nurağa müəllim yaşlı, təcrübəli, müəllim, köhnə partiya işçisi, tarixin bilicisi kimi məlumatı olduqlarından söz açardı. Lakin bu dəfə dörsdə deyil, evdə. Mənimlə səhəbətində bir dəfə dedi: "Oğul, sən 28 mayda anadan olmuşsan. Bilirsin həmin ayın, həmin gündəndə hansı hadisə baş verib?"

Mən, təbii ki, məlumatsız olduğumu bildirdim. O, ağır-ağır və kədərlə: "Haradan biləsan?!"- dedi. "Bu haqda nə yazırlar, nə də danışmağı qoyurlar. 1918-ci ilin may ayının 28-də bizdə müstəqil respublika qurulub – Azərbaycan Demokratik Cümhuriyyəti. Hökumətin başında Məmməd Əmin Rəsul

zadə, Fətəli xan Xoyski və başqaları dayanıblar. Müstəqil dövlətimizin ömrü az olub – cəmi 23 ay".

Hər il may ayının 28-də sənin ad gününü qeyd edirik. Həmişə ürəyimdə dolandırılmış (dilimə gətirməsəm də, çünkü başağrısı çox olar, özümdən qorxmuram, ailəm əziyyət çəkər) ki, bu gün iki hadisəni qeyd edirik: müstəqil respublikamızın, bir də oğlumun ad gününü! Bu gün sizə SSRİ tarixi keçirik. Əslində SSRİ-nin yox, Rusyanın tarixini öyrədirik. Müttəfiq respublikalar, o cümlədən Azərbaycan tarixi barədə Siza az malumat veririk. Çox zaman da təhrif olunmuş şəkildə Guya bəzən Rusiyaya könüllü birləşmişik. Sanki xalqımızın çox hissəsi Arazın o təyində qalmayıb. Bundan xəborimiz var. Amma dillənə bilmirik. Dərimizi boğazımızdan çıxarırlar. Gənc nəsildən əsil həqiqəti gizlətmək məcburiyyətindəyik. Bunları sənə deməkə, gözünü açmaq istəyirəm. Amma ehtiyatlı ol. Hər şeyin öz məqamı var. "Burada Abdulla Şaiqin sözleri yadına düşdü: "Milli vəzdan mili məktəplərdə doğar... Çocuqlara özünü tanıdan, mili hissələrini, ruhlarını yüksəldən, onların dağ çəşmələri qədər saf və təmiz ürəklərində böyük bir məskənə doğuran, gələcəkdə sevgili vətəni üçün ən dəyərli övlad yetişdirən və sarsılmaz bir qüvvə hazırlayan məktəbdər... Müəllim sinfin ruhudur. Çalışqan və vicedanlı bir müəllimin sinifdə nə kimi xariqələr yarada biləcəyi aşkarıldı".

Nurağa müəllim öz pedaqoji fəaliyyəti dövründə məhəz belə müəllim olmağı, rəhbərlik etdiyi məktəbdə məhəz belə atmosfer formalasdırılmışa qələşdi. Mən bunun canlı şahidiyəm.

Nurağa müəllimin ara-sıra dərsdə bəzi gizli mətbələrə toxunması barədə 2 nömrəli məktəbin o vaxtkı direktoru nüfuzlu şəxs, yaxşı müəllim və məktəb işinin gözəl bilicisi Gülbala Əliyeva də çatmışdı. Bir dəfə Nurağa müəllimi yanına çağırıb: "Ehtiyatlı ol. Dövlət Təhlükəsizliyi Komitəsi atamızı yandırı. Nəyin lazımdır?" - deyə onu xəbərdarlıq etmişdi.

Lakin yaxşı ki, pedaqoji kollektiv, şagirdlər, valideynlər Nurağa müəllimi sevdiyindən onun söylədiklərini təhlükəsizlik orqanlarına çatdırırdılar.

2 nömrəli məktəbdə bir neçə il işlədikdən sonra Nurağa Abbasovu şəhər 3 nömrəli məktəbə direktor təyin etdirildi. Burada o, məktəb işini, pedaqoji prosesi və tədris müəssisəsinə rəhbərliyi, onun idarə olunmasına yaxşı bildiyini nümayiş edirdi. Məktəbdə sağlam pedaqoji kollektiv formalasdırıldı. Tədris prosesinin səmərəli qurulması ilə yanaşı, məktəbilərin asudə vaxtinin şən, monalı və məzmunlu keçirilməsi qayğısına qaldı.

2 nömrəli orta məktəbdə oxuduğum illərdə atam məni də rəhbərlik etdiyi tədris müəssisəsinin tədbirlərinə cəlb edərdi. Həmin məktəbin şagirdləri ilə bir neçə dəfə kütləvi tədbirlərdə iştirak etdim. Bakıda gənc tamaşaçılar Teatrının sahnesində "Olvida, Hindistan" və b. tamaşalarla baxdıq. Pirsat-daki (Hacıqabul rayonu) Pirxanagahda olduq.

Əli Bayramlı şəhər 3 nömrəli məktəb 60-ci illərdə Bakıdakı A.S. Puşkin adına 23 nömrəli məktəbdə dostluq əlaqəsi saxlayır, bu iki tədris müəssisəsinin bir qrup müəllimi və şagirdi bir-birinin məktəbində olurdu. Bələ tədbirlərin birində mən də iştirak etmişdim. 3 nömrəli məktəb tədris müəssisəsinin həyətyanı sahəsində yetişdirdiyi meyvə payını Bakıya gətirirdi. Məktəblər təcrübə mübadiləsi

edər, görüşər, konfranslar, dəyirmi stol ətrafında məsləhətləşmələr keçirər, şagirdlər də öz müvəffəqiyyatlarından bir-birinə danışar, məktublaşardılar.

1975-ci ilin aprelində mən müsabiqə yolu ilə Azərbaycan ETPEI-ya (həzirki Respublika Təhsil Problemləri İstututu) kiçik elmi işçi vəzifəsinə qəbul olunandan bir müddət sonra atam institutumuza gəlməmişdi. Onda təqəuddə idi. Məqsədi həm məni görmək, həm də yeni iş yerim və elmi əməkdaşlarla tanış olmaqdı.

Mən təriyənin ümumi problemləri şəbəsində çalışırdım. Nurağa müəllim şöbə işçiləri ilə bərabər xalq pedaqogikasının mahir bilicisi, mərhum professor Əliheydər Həşimovla da görüşüb səhbat etdi. O, Əli Bayramlıya qayıdan sonra professor mənə dedi: "Müəllim peşəsinə, dərsdə səhbat etdi. O, Əli Bayramlıya qayıdan sonra professor mənə dedi: "Müəllim peşəsinə, dərsdə müəllimin vəzifələrinə, roluna, məktəbə rəhbərlik və onun idarə edilməsinə dair atanın yaxşı ideyaları var. Bəzilərini yazıb götürdüm. O, uzaqqorənliliklə fikir yürüdü".

Akademik Mehdi Mehdiyəzadə maarif naziri vəzifəsindən çıxandan sonra bizim institutda elmi məsləhətçi vəzifəsinə götürülmüşdə. İstutudə elmi seminarlar təşkil edərdi. Atam Mehdi müəllimlə tanış olduğunu mənə demişdi. Bir dəfə bu barədə akademikə danışdım. Nurağa müəllim artıq vəfat etmişdi. 80-ci illərin övvəlləri idi. Mehdi müəllim ani fikrə gedib xatırlamağa çalışdı və mən onun yaddaşına heyran oldum. Dərhal soruşdu: "3 nömrəli məktəbin direktoru işləyirdi?"

Mənim müsbət cavabımdan sonra mərhum akademik dedi: "Ha, Nurağa müəllim yaxşı pedaqoq, məktəb təşkilatçısı idi. Respublika tədbirlərinin bir neçəsində onunla səhbatlərim olub. Belə adamlar məktəb üçün, şagirdləri vətəndaş, əsl Vətən övladı kimi yetişdirmək üçün doğulur. Xəbərim var: hələ 30-cu illərdə o, Əli Bayramlı rayonunda əhali arasında savadsızlığın ləğvi ilə bağlı çox iş görüb. Neçə-neçə məktəbdə direktor müəllim işləyib. Tarixən özünü maarif işinə həsr edən ziyahılarımız çox olub. Onların sırasında Nurağa müəllimi də görmüşəm".

Nurağa Abbasov öz fəaliyyətini təkcə pedaqoji işlə, müəllimliklə məhdudlaşdırılmamış, Əli Bayramlıının içtimai-siyasi həyatında, mədəni tədbirlərində yaxından iştirak etmişdi. O, 1941-1948-ci illərdə rayon partiya komitəsinin şöbə müdürü vəzifəsində çalışarkən əhali arasında səmərəli təbliğat və təşviqat işi aparırdı. Kənd təsərrüfatı (o cümlədən pambıq) məhsullarının toplanması, vaxtında dövlətə təhvil verilməsi işinin təşkilində fərqlənirdi. İkinci Cahan savaşında arxa cəbhədə gənelər və əhali arasında vətənpərvərlik hissələrinin qüvvətlənməsi, orduya maddi və mənəvi köməyin təşkilində yaxından iştirak edir, gecəsini gündüzünə qatırırdı. Sonralar müəllim və direktor işlədiyi illərdə də şəhərin içtimai-mədəni həyatında iştirakçı diqqətəlayiq idi.

O, müharibə illərindəki və pedaqoji sahədəki fəaliyyətinə görə bir çox fəxri fərmanlara və medallara layiq görülmüşdür.

Əli Bayramlı Şəhər Xalq Maarif Şöbəsindən "Respublikanın əməkdar müəllimi" adına təqdim olunmuş, lakin bu adı ala bilməmişdi. Şəhərdəki vəzifə sahiblərindən biri ilə münasibəti yaxşı deyildi, ona ayılmındı. Odur ki, təqdimat Maarif Nazirliyinə yola salınarkən adı siyahıdan çıxarılmışdı.

Atam ailəcənli idi. Bizi yaxşı tərbiyə etmək, biza təhsil vermək istəyirdi. Onun nəsihətləri bu günə kimi yaddaşimdadır və imkanım daxilində onlara əməl etməyə çalışıram. Nurağa müəllim deyərdi: "Heç kimin qismətinə göz dikmə. Mərdiməzar olma. Çalış hamiya yaxşılıq elə, amma özünü də unutma. Bəzən yaxşılıq etdiyin adamdan pislik görürsən. Bunu özünə dərd eləmə. Həyatdır. Hərə bir cür tərbiyə alıb. Nəticə çıxar. Belə deyiblər: silankəs pisliyindən ol götürmür, mən niyə yaxşılığımdan ol çökim".

Ailəcənli ol. Yadda saxla, bizim nəsildə arvad boşayan olmayıb. Ailə həyatında hövsələ və güzəştə getmə asasdır.

Yaxşılıq et, sən xeyrinə görəsən də, bir vaxt övladın bunun xeyrini görər. Onda oğlun, qızın fikirləşəcək: atam yaxşı adam olub. Pislik də belədir. Özünsə də olmasa, xətəri övladına toxuna bilər.

Tamahkarlıqdan, adam incitməkdən uzaq ol. Onlar yalnız və yalnız bədbəxtlik gotırır. Pula aldanma. Vəzifə dəhincə düşmə, vəzifədə olsan, xasiyyətini dəyişmə, dostlardan üz döndərmə, tabeliyində olanları incitmə, yoxsa bir vaxt vəzifədən düşəndə xəcalət çökərsən, insanlar səni görəndə dindirməzərlər.

İnsan kamala elmlə, oxumaqla, mütaliə etmək, öyrənməklə çatar.

İnsanlarla rəftər və ünsiyyətinə fikir ver. Bunlar mədəniyyətin mühüm göstəriciləridir».

Nurağa Nuralı oğlu Abbasov vur-tut 64 il yaşadı, 1975-ci ildə dünyasını dəyişdi. Ömür qısa oldusə da, mənalı yaşandı. Gənc nəslə örnək oldu bu həyat, onlar üçün yaşandı, onların xəsbəxtliyi üçün də sərf edildi.

Belə mənalı ömrü sahiblərini yad etmək, onların ruhuna hörmət və ehtiram olardı.

**Akif Abbasov,**  
pedaqogika üzrə i elmlə doktoru, professor,  
Əməkdar müəllim